

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 14 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

15 yanvar 2020-ci il

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 96 sayılı Goranboy-Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Topçuyev Azər Yusif oğlu 13 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək dairə seçki komissiyası tərəfindən namizəd kimi qeydə alınması üçün seçki sənədlərinin qəbul edilməməsini mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir

Mən, ekspert qrupunun üzvü Tofiq Həsənov həmin müraciəti araşdırarkən aşağıdakıları müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən tərəfindən araşdırmaya qəbul edilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfindən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Namizəd A.Y.Topçuyev müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 96 sayılı Goranboy-Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri təqdim etmək üçün 10 yanvar 2020-ci ildə saat 17.40-da dairə seçki komissiyasına gəlmiş, lakin, komissiyanın üzvləri bilərəkdən onun sənədlərini qəbul etməmiş və həmin sənədləri şikayətinə əlavə etmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Həmçinin dairə seçki komissiyasının üzvlərindən müraciətdə mübahisələndirilən hərəkətsizliklə bağlı izahatlar alınmış, digər sənədlər və bir ədəd elektron daşıyıcı araşdırma materiallarına əlavə edilmişdir.

Araşdırma zamanı namizəd A.Y.Topçuyevin qeydə alınması üçün 10 yanvar 2020-ci il tarixdə müvafiq sənədlərini dairə seçki komissiyasına qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməməsi heç bir mübahisə doğurmadiğundan və əksinə buna görə DSK-nın hərəkətsizlik etməyərək saat 18.00-dan sonra ona sənədlərinin təqdim olunması üçün şərait yaratdığına görə müraciət əsasız olduğundan təmin edilməməlidir.

Araşdırma ilə müəyyən edilmişdir ki, namizəd A.Y.Topçuyevin qeydə alınması üçün seçki sənədlərini DSK-ya təqdim edərkən ona izah edilmişdir ki, seçki qanunvericiliyinə əsasən təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq formasında səhifələnməlidir. Düzəlişlər edildikdən sonra sənədlər qəbul edilərək ona "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyalarına təqdim edilməsi qaydaları haqqında Təlimat"a 2 sayılı əlavəyə uyğun arayış veriləcəkdir.

Lakin, namizəd A.Y.Topçuyev sənədləri həmin Təlimatın tələblərinə uyğun olaraq təqdim etmək əvəzinə dairə seçki komissiyasının bu təklifini düzgün qiymətləndirməyərək həmin günü saat 18.03-dən başlayaraq bir neçə dəfə Mərkəzi Seçki Komissiyasının 115 sayılı "Qaynar xətt"inə zəng edərək sənədlərin qəbul edilməməsindən şikayətlənmişdir. Daha sonra Mərkəzi Seçki Komissiyasının məsul işçisi tərəfindən ona zəng olunaraq dairə seçki komissiyası ilə əlaqə saxlanıldığını, sənədlərin qəbul olunmasında heç bir problemin olmadığını, təcili olaraq dairə seçki komissiyasına təqdim edilməsinin vacibliyini bildirmişdir.

Namizəd A.Y.Topçuyev dairə seçki komissiyasına yenə də sənədləri təqdim etməmiş, əksinə Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə zəng etmişdir.

Həmin günü namizəd A.Y.Topçuyevin müvafiq sənədlərini dairə seçki komissiyasına qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməsi üçün hər hansı bir maneənin yaradılması və hüquqlarının pozulması dairə seçki komissiyasının sədri A.A.Abbasovun, katibləri F.N.Məhərrəmovun, Ə.Ə.Rəhimovun və katibliyin aparıcı məsləhətçisi Z.B.Məmmədlinin izahatları və elektron daşıyıcıda olan video görüntülərlə öz təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən namizəd A.Y.Topçuyevin şikayəti təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən

r ə y ə g ə l d i m :

1. 2020-ci il fevralın 9-na t yin edilmiŐ Milli M clis  se kil rd  96 saylı Goranboy-Naftalan se ki dair si  zr  namiz dliyi  z t Ő bb s  il  ir li s r lm Ő Top cuyev Az r Yusif oĐlunun 13 yanvar 2020-ci il tarixli 14 saylı m raci ti  sassız olduĐundan t min edilm sin.

2. R y q bul edildiyi andan 18 saatdan gec olmayaraq d rc olunsun (internet saytına yerl Ődirilsin) v  sur ti m raci t etmiŐ Ő xs  g nd rilsin.

Ekspert qrupunun  zv 

Tofiq H s nov